

Rəsul Rza şeirinin ideya yeniliyi və məzmun özellikləri

Pərvin Nuraliyeva

Filologiya üzrə fəlsəfə doktoru

Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan.

E-mail: nuraliyevaparvin@gmail.com

Annotasiya. Rəsul Rza çağdaş Azərbaycan poeziyasında ədəbi-fəlsəfi təməyülün formallaşmasında böyük xidmətləri olan novator şairdir. Rəsul Rzanın yaradıcılığı ilə müasir şeirimizə ideya yeniliyi və məzmun orijinallığı ilə səciyyələnən yeni nəfəs, yeni ruh gotirilmişdir. İctimai-siyasi hadisələrin mürəkkəb xarakter aldığı bir dövəmdə Rəsul Rza "Qızılğıl olmayıyadı" poemasını yazaraq, Mikayıl Müşfiqin ağrılı həyatının və talesizliyinin fonunda zamanın, dövrün mənzərasını yaratmışdır. Eyni zamanda şairin müharibə illərində qələmə aldığı, müharibədən sonra beynəlxalq mözvulara həsr etdiyi poetik örnəklər də məzmun-ideya özünəməxsusluğunu ilə diqqəti çəkməkdədir. Rəsul Rza yaradıcılığı çağdaş Azərbaycan şeirində bir məktəb, bir mərhələ kimi qiymətləndirilir. Şairin əsərləri ədəbi-elmi ictimaiyyət və geniş oxucu kütləsi tərəfindən rəğbat və maraqla oxunur.

Açar sözlər: poetik, axtarış, ideya, məzmun, novatorluq, poema

Məqalə tarixçisi: göndərilib – 28.09.2021; qəbul edilib – 04.10.2021

Idea innovation and content features of Rasul Rza's poetry

Pərvin Nuraliyeva

Doctor of Philosophy in Philology

Azerbaijan State Pedagogical University, Azerbaijan.

E-mail: nuraliyevaparvin@gmail.com

Abstract. Rasul Rza is an innovative poet who has made great contributions to the formation of literary and philosophical tendencies in contemporary Azerbaijani poetry. Rasul Rza brought a new breath, a new spirit to our modern poetry, which is characterized by the novelty of ideas and originality of content. At a time when socio-political events were becoming more complicated, Rasul Rza wrote the poem "It would not be a rose" and created a picture of time against the background of the painful life and misfortune of Mikayil Mushfig. At the same time, the poetic examples written by the poet during the war years and dedicated to international issues after the war also attract attention with their original content and ideas. Rasul Rza's work is valued as a school, a stage in contemporary Azerbaijani poetry. Both the poet's work and poetry are read with sympathy and interest by the literary and scientific community and the general public.

Keywords: poetic, search, idea, content, innovation, poem

Article history: received – 28.09.2021; accepted – 04.10.2021

Giriş / Introduction

Ötən yüzilliyin ikinci yarısından etibarən Azərbaycan şeiri həm müasir sənət ənənələri, həm də müstəqil yaradıcılıq istiqamətlərində özünəməxsus novator keyfiyyətləri ilə zənginləşdi. Təsvircilik, sünə pafos, dəbdəbə, təntənəli ifadə biçimindən uzaqlaşan və obrazlı təfəkkür tərzinə qovuşmağa başlayan poeziyada sözçüllüyün, təsvirciliyin, fikrin birbaşa ifadə vasitələrinin, zahiri pafosun daxili əlamətlərlə, poetik vəsf və tərənnümün müəyyən milli-ictimai etirazlarla əvəz edilməsi prosesi get-gedə gücləndi. Yaradıcılığa başlığı, əlinə qələm aldığı, ilk ədəbi təcrübələrini ortaya qoyduğu gündən etibarən ədəbiyyatın bu yeni inkişaf yollarına bütün varlığı ilə qovuşmağa can atan Rəsul Rza "Qızıl gül olmayıyadı" kimi dərin siyasi-ictimai

səciyyə daşıyan üsyankar ruhlu poemani yazımaqla çağdaş poeziyamızda və elcə də, ədəbi mühitdə döniş yaratmış oldu.

Ədibin "Qızıl gül olmayıyadı" əsərində Mıknayıl Müşfiqin ağırli həyatı və talesizliyinin fonunda bütöv bir tarixi dönmənin, siyasi-ictimai və ədəbi mühitin özünəməxsus panoraması bəzən sətiraltı, bəzən də aydın detallarla eks etdirilir. Rəsul Rza yaradıcılığının tədqiqatçılarından olan A. Abdullazadənin qeyd etdiyi kimi, bu mənənədə Müşfiqin obrazında ümumiləşən poemə qəhrəmanının təleyi 30-cu illər, dənə doğrusu, bu illərin faciəli hadisələridir. Ədəbiyyatda həmişə öncüllərdən olan novator şair Rəsul Rza bu poemada da həmin illərin gizli qalan sırlarını açan və ədəbiyyata gətirən ilk şair oldu.

Əsas hissə / Main Part

"Qızıl gül olmayıyadı" poemasında qoyulan ədəbi problemlərin əsas bir məqamı – mövzu və ideya, məzmun və forma ilə bağlı olan tərifidir. Problemin başqa tərfələri isə poemanın bədii keyfiyyətlərində təzahür edən və ümumi ədəbi inkişafı, poetik səciyyə və səviyyənin mahiyyətindən irəli gələn sənətkarlıq məsələləri ilə bağlıdır. Lirik-epik janrıñ tələblərinə uyğun qələmə alınan "Qızılgül olmayıyadı" poeması məzmun və forma əlvanlığının özünəməxsusluğunu, struktur sistemi və nəhayət, obrazlı poetik ifadə tərzinin orijinallığını ilə diqqəti cəlb edir.

İyirminci yüzilliyin ortalarından etibarən cəmiyyətdə baş veren siyasi-ictimai dəyişikliklər totalitar rejimin mühakimədə saxladığı ədəbiyyatın üzərindəki qara pərdələri qaldıraraq dünənaya pəncərə açmaq üçün müəyyən imkənlər yaradı. Mədəniyyət xadimləri, o cümlədən, şair və yazıçılar az da olsa, xarici mühitlə ünsiyyət yaratmağa nail ola bildilər. Əslində, bu prosesin hələtən yüzilliyin ortalarında son dərəcə məhdud şəkildə də olsa, ilk çıçırları açılmağa başlamışdı. Rəsul Rza bu prosesi davam etdirən şairlərin öncüllərindən olmuşdu.

Rəsul Rza Böyük Vətən müharibəsindən əvvəl və sonra beynəlxalq mövzuya müraciət etmiş, "Həbəstan", "İki dünya", "Madrid", "Azadlıq heykəli", "Haqqın səsi" və s. şeirləri,

xüsusən, "Almaniya" poeması bəzən fikirdən dənə çox, sözün yaratdığı poetik ruhu, birbaşa ifadə tərzisi ilə əlamətdar olsa da, şairin yaradıcılığında bu mövzuya xüsusi hazırlıq mərhələsini təşkil etmişdir. Ölkəmizin hüdudlarından kənara olan saflorla Şərqi ölkələrindən başlayan Rəsul Rzanın səfər təssüratları səciyyəsi daşıyan bir sıra şeirləri həm də onun novator axtarışları yollarında uğur qazanacağından xəbər verirdi. Belə obrazlı ifadələr, forma əlvanlığı ilə seçilən "Şəttürəb", "Əlcəzair meydanında", "Açın qapıları – insan gəlir", "Hələ bu harasıdır" kimi şeirlər Rəsul Rza yaradıcılığında "Qızıl gül olmayıyadı" poeması ilə başlanan tamamilə yeni bir mərhələnin davamı sayılı bilər. 1957-ci ildə xarici ölkələrə olan səfərlərini Avropa ölkələrində – Fransa, İsvəçrə, Türkiyə, Hollandiya, İtaliya, Yunanistan, Bolqarıstan və Ruminiyada davam etdirən şair:

Xurmaları daşıdilar gəmi-gəmi,
Ərəbə bir qamış daxma qaldı,
Bir də dərdi-qəmi. [1, s.57]

– kimi Şərqi ölkələrindən aldığı ilkin təssüratları daha əhatəli və siyasi-ictimai mövzularla genişləndirdi. Bu silsilədən olan "Zəfər ilahəsi", "Miloslu qız" kimi Fransa həyatına həsr

edilmiş şeirlərdəki daxili genişlik və mənə əhalərləri xüsusişə fərqlənir. Hiss olunur ki, sosializm sistemi, onun müstəmləkəçi siyasetinin ağrıcılarını illərdən bəri içində gözdürən şairin bu dərddəri heç olmasa xarici mühita köçürməklə ifadə etmək üçün əlinə fursət düşmüşdür.

Obrazlı poetik təfəkkürün artıq sistem halına düşdüyü bu yaradıcılıq mərhələsinin sonlarına yaxın Rəsul Rzanın qələmə aldığı "Mən torpağam", "İnsan şəkli", "Soruş" kimi şeirləri və "Bir gün də insan ömründür" poeması, ümumiyyətkdə, poeziyamızın inkişaf problemlərinin konkret zaman kəsiyində özünəməxsus keyfiyyətləri baxımından xüsusişə maraq doğurur. Çünkü burada obrazlı ifadə tərzisi ilə poetikləşən fikir adı fəlsəfi konsepsiya, didaktik nəsihatçılık çərçivəsindən çıxaraq əsl poeziya materialı kimi komponentləşir, ümumi kompleksin ayrılmaz tərkib hissəsinə çevirilir. Belə şeirlərin hər bir misrası obrazlı şəkildə ifadə edildiyindən, onlar müstəqil bir əsər daxilində misra müstəqiliyini qorumaq öz çəkisi və tutumu ilə də bir-birindən seçilirlər.

Sözçüllük, təsvircilik, ritorik pafos belə əsərlərdə özüne yer tapa bilmir. Həm də şeirlərin həmin səciyyəsinin klassik ənənələri mövcud olmuşaq qəzəl-qəsida-divan ədəbiyyatı ilə səsləşir. Füzuli şeiri bu baxımdan dənə çox farqlənir – onun hər bir qəzelinin özünəməxsus mənə dəyəri olmaqla, hər bir beyt də özlüyündə müstəqil bir fikri ifadə edir. Rəsul Rzanın adları çəkilən "Mən torpağam", "İnsan şəkli", "Soruş" kimi şeirlərində və "Bir gün də insan ömründür" poemasında da belədir. Vahid bir fikir ifadə edən "Soruş" şeirindəki müxtəlif misralarla müraciət edək:

Od nə çəkdi,
küldən soruş!
Baş nə çəkdi,
dildən soruş!
... Zülmətlərin möhnətini
kor söyləsin!
Bəm xalların fəryadını zildən soruş!
... Ömrün çətin yollarında
daşa ləpir salsa ayaq,
Gün nə çəkdi,
ildən soruş! [1, s.76]

Qeyd etmək yerinə düşər ki, kiçik poetik örnəklər verdiyimiz şairin bu "Soruş" şeiri başdan-başa müstəqil mənə dəyərinə malik olan obrazlı poetik misralardan ibarətdir. Bu kimi səciyyəvi yaradıcılıq xüsusiyyətlərini ümumiyyətdən baxımdan təqidçi Qulu Xəlilov yazırı dı ki: "Rəsul Rza görülmüş bir işin son əzəkdüzəyi ilə məşğul olan, başqalarının dediklərini yenidən təkrar edən şairlərdən deyildir. O, sözün həqiqi mənasında, novatordur... Rəsul Rza şeirimizdə yeni fikir və forma uğrunda ardıcıl müraciətə olan şairlərdəndir" [2, s.26].

Ümumiyyətlə, Böyük Vətən savaşından sonrakı ikinci ərəfədə poeziyamız, inkişaf yolunu onun doğurduğu ideya-bədii xüsusiyyətlərin macərmusuna baxımdan bir sira yeni cəhətlərlə səciyyəvidir. Bu məqamlar hər şeydən əvvəl Rəsul Rzanın insana, dünyaya münasibətə bağlı şəkildə meydana çıxır. Rəsul Rzanın yuxarıda haqqında söhbət gedən "İnsan şəkli", "Mən torpağam", "Soruş" kimi şeirlərlə yanaşı, onların ardına yazılıb yekun kimi səslənən "Bir gün də insan ömründür" poeması poeziyanın bu səciyyəsinə daha aydın şəkildə ifadə edir. Bu poema insanda, hər şeydən əvvəl, insanı görüb, onu layiq olduğu ucalığa çatdırımad, poeziyada özünə qədər kütləvi hal olan əməyin, zəhmətin insani deyil, aməyi mənalandırmaq qüdrətini estetik cazibə səviyyəsinə yüksəltəmək əzminin tərənnümüne xidmət edir:

Eşitmışəm idarədə qalırsan
Üç gecədir!
Yaramaz belə.
Muğayat ol özündən
Adamlar necədir?
Xəstələnən yoxdur ki?
Plan dövlət qanunudur –
bilirsən özün.
Ancaq, adamsız nə plan, nə dolum!
Adamlarda olsun gözün. [1, s.107]

Böyük Vətən savaşından bir qədər sonra, təxminən 1960-cı illərin əvvəllerindən başlayaraq, günü-gündən yeniləşən poeziyamızda associativ bağlılığın və obrazlı ifadə tərzinin, intellektual əzelliklərlə səciyyələnən başlangıçın ilkin örnəklərinə təsdi夫 edilir ki, bu da ənənəyə qayıdışın yeni forması kimi qəbul edilməlidir.

Şəfahi xalq ədəbiyyatına məxsus nümunələrdə, xüsusilə, bayatı şeir şəkillərində, xalq şeirində, klassik poeziyamızda qarşılaştığımız assosiativ bədii təfəkkürün müxtəlif formaları iyirminci yüzilliyin ortalarından etibarən özünün poeziyada təkrar doğuluşu ilə yeni mahiyyət kəsb etməyə başlayır.

1960-ci illərdə şeirimizin yaradıcılarından olan Rəsul Rza, Əli Kərim, Ələkbər Salahzadə və Vəqif Səmədoğlunun yaradıcılığında assosiativ təfəkkürün ilk örnəklərinə rast gelirik. Şeirdə assosiasiyanın ən yüksək və professional nümunələrindən sayıla biləcək "Rənglər" silsiləsinə keçməzdən əvvəl "Dəniz nəğmələri" silsiləsində, "Realizm", "Belədir" şeirlərində, "Canavar və quzu", "Buruqların söhbatı" kimi obrazlı-allegorik sapkılı poetik nümunələrdə assosiativ ifadə tərəzinin müxtəlif səciyyələrdə müəyyən əlamətləri ilə qarşılışır. "Belədir" şeirdə assosiasiya, obrazlı təfəkkür onu ifadə edən hər hansı bir misra və ya bənddə deyil, bütövlükdə, əsərin məzmunundan doğan nəticədə meydana çıxır:

*Sən üst mərtəbədəsən,
Mən aşağıda
İnsan yuvasıdır*

*yuxarı da,
aşağı da.
Sənə də işiq, hava, çörək lazımdır
mənə də.
Sənə də duyan ürək lazımdır,
mənə də.
Bir ovuc bugda da nemətdir,
bir dənə də.*

Assosiativ təfəkkürün daha sistemli nümunəsinə Rəsul Rzanın "Rənglər" silsiləsində rast gelirik. Bu silsiləyə hazırlıq mərhələsini hələ 5 misralıq assosiasiya nümunələri ilə keçən şair:

*Şeir yaza bilmirəm
Nə ürəyim göynəyir,
Nə sözlər yandırır dodaqlarımı
ağrısız, göynəksiz
şeir olarmı? [1, s.127]*

– deyərək böyük şair Məhəmməd Hadini belə "ağrırları", "göynəkləri" ilə yada salaraq vəsf edən Rəsul Rza "Rənglər" silsiləsindəki ayri-ayri poetik parçalarda hər bir rəngin müxtəlif çalarlarına cəmi bir və ya iki misra sərf edir. Ağdan qaraya, mavidən sarıya qdər bütün rənglərə ayrıca məna çaları verir.

Nəticə / Conclusion

Rəsul Rza həm şeir yaradıcılığında, o cümlədən poemalarında metafora, bəzən də orijinal istiarələr vasitəsilə elə gözlənilməz tapıntılarla nail olur ki, poetik təxəyyülün gücü və imkanları oxucunu təəccübəldirməyə bilmir. "Qaranın dərd çaları", "Qırmızının inam çalan", "Mavinin təsəlli çaları" və s. belə yeni poetik tapıntılardandır.

Ədəbiyyat / References

1. Rəsul Rza. Seçilmiş əsərlər, 3 cild. Bakı: "Letterpress", 2010.
2. Yusifli Vaqif. Rəsul Rza və müasir Azərbaycan poeziyası. Bakı: "Letterpress", 2010.

Идейная новизна и индивидуальные особенности поэзии Расула Рзы

Парвин Нуралиева

Доктор философии по филологии

Азербайджанский государственный педагогический университет. Азербайджан.

E-mail: nuraliyevaparvin@gmail.com

Резюме. Поэт-новатор Расул Рза имеет большие заслуги в формировании литературно-философских тенденций в азербайджанской поэзии. Своим творчеством он внёс в современную поэзию новое веяние, пылкость души, содержащие в себе идеиную новизну и оригинальное содержание. В период сложных событий общественно-политического характера Расул Рза написал поэму «Если б не было розы...», в которой на фоне кратковременной жизни и трагичной судьбы Микаила Мушвига воплотил картину того времени. Его стихи военного периода и послевоенные поэтические образцы на международную тему также привлекают внимание оригинальным идеиным содержанием. Ценность творчества Расула Рзы состоит в создании школы, этапа в современной азербайджанской поэзии. Стихотворения и поэмы поэта заслужили признание литературной и научной общественности и привлекают широкий интерес.

Ключевые слова: поэтический, поиски, идея, содержание, новаторство, поэма